

Azərbaycan Respublikası Prezidentinin  
2017-ci il 30 mart tarixli Sərəncamı ilə  
təsdiq edilmişdir

## Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün

### Tədbirlər Planı

No	Tədbirin adı	İcraçılar/Tövsiyə	İcra müddəti
<b>1. Çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi</b>			
1.1.	Çimərliklərin fəaliyyətini tənzimləyən hüquqi aktların, o cümlədən korporativ idarəetmənin və keyfiyyət standartlarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması	Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları	2017 (aprel-sentyabr)
1.2.	Çimərliklərin mühafizəsi sahəsində normativ hüquqi aktların tələblərini pozan hüquqi və fiziki şəxslərin inzibati məsuliyyətini müəyyən edən qanun layihəsinin hazırlanması	Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,	2017

		Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları	
1.3.	Sahibkarlar tərəfindən idarə olunan çimərliklərdən istifadə imkanlarının artırılması ilə bağlı tədbirlər görülməsi, habelə çimərliklərdən istifadə qaydasının təsdiq edilməsi	Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2017–2018
<b>2. Çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi</b>			
2.1.	Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yeni çimərliklər salınması üçün müvafiq sahilboyu ərazilərin aidiyyəti qurumlarla razılaşdırılaraq müəyyən edilməsi, model çimərlik layihələri əsasında çimərliklərin yaradılması ilə bağlı təkliflərin hazırlanması və sahibkarların bu barədə məlumatlandırılmasının təmin edilməsi	Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları. Təvsiyə edilir: bələdiyyələr	2017
2.2.	Çimərliklər üçün müəyyən edilmiş ərazilərdə formalaşan tullantı sularının idarə edilməsi	“Azərsu” ASC. Təvsiyə edilir: bələdiyyələr	2017–2020
2.3.	Çimərliklərin fəaliyyəti üçün müvafiq şəraitin yaradılması və infrastrukturun (yol, su, kanalizasiya, elektrik, rabitə və digər xidmətlər) formalaşdırılmasına dair təkliflərin hazırlanması	Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi,	2017–2018

		Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azəravtoyol” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC, yerli icra hakimiyyəti orqanları	
2.4.	Beynəlxalq təcrübə nəzərə alınmaqla, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu və çimərlik üçün müəyyən edilmiş yararlı ərazilərinin yaxınlığında müvafiq infrastruktur obyektlərinin inşasına, həmçinin aidiyyəti üzrə sahibkarların təklif etdiyi layihələrin dəstəklənməsinə dair təkliflərin hazırlanması	Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları	2017–2018
2.5.	Çimərliklərin akvatoriyalarında, çimərliklərarası sahələrdə (ən azı 200 metrden bir) su nəqliyyatının sərbəst hərəkəti üçün xüsusi zolaqların normalara uyğun olaraq yaradılması	Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2017–2020
2.6.	Çimərlik operatorlarının əhalinin ən azı 200 metrden bir sahilə sərbəst çıxışını təmin etmələri ilə bağlı tədbirlər görülməsi	Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları	2017–2018
2.7.	Çimərlik operatorlarının istifadəsində olan çimərlik sahələrinin dənizə çıxış yerlərində standartlara uyğun məlumatlandırma lövhələrinin quraşdırılması, həmin ərazinin yaxınlığında nəqliyyat vasitələri üçün pulsuz avtodayanacaqların salınması ilə bağlı tədbirlər görülməsi	yerli icra hakimiyyəti orqanları. Təvsiyə edilir: bələdiyyələr	2017–2020
2.8.	Çimərliklərin fəaliyyətini tənzimləyən hüquqi aktların, o cümlədən standartların tələblərinə (təvsiyələrinə) uyğun olaraq çimərlik ərazilərində həmin fəaliyyətin həyata keçirilməsi məqsədilə kompleks xidmətlərin yaradılması	yerli icra hakimiyyəti orqanları. Təvsiyə edilir: bələdiyyələr	2017–2018

<b>3. Çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi</b>			
3.1.	Çimərlik fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə çimərlik operatorları tərəfindən standartların tələblərinə riayət olunmasının monitorinqinin keçirilməsi	Mədəniyyət və Turizm Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2017–2020
3.2.	Çimərlik operatorları assosiasiyasının yaradılmasının təşviqi	Mədəniyyət və Turizm Nazirliyi	2017–2020
<b>4. Ətraf mühiti mühafizə tədbirləri</b>			
4.1.	Çimərlik ərazilərinə axıdılan təmizlənməmiş təsərrüfat-məişət tullantı sularının hermetik qapalı sistemə keçirilməsi, axıntıların birbaşa yox, mövcud kanalizasiya şəbəkəsinə birləşdirilməsi, kanalizasiya şəbəkəsi olmayan sahilboyu ərazilərdə tullantı sularının təmizlənməsi üçün stasionar təmizləyici qurğular şəbəkəsinin yaradılması və mütəmadi araşdırmaların təşkili	“Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları. Təvsiyə edilir: bələdiyyələr	2017–2020
4.2.	Ərazilərdən çimərliklərə birbaşa çıxışı olan bütün drenaj, yağış və digər axıntı sularının zərərsizləşdirilməsinin təmin edilməsi	“Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi	2017–2020

4.3.	Çimərliklərdə sanitariya-mühafizə zonalarının yaradılması və bu ərazilərdə həyata keçirilməsinə qanunla yol verilən fəaliyyət növləri ilə bağlı təkliflər verilməsi	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2017–2020
4.4.	Çimərliklərdə məişət tullantılarının idarə olunması mexanizminin təkmilləşdirilməsi	Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2017–2018
<b>5. Təhlükəsizlik tədbirləri</b>			
5.1.	Çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, çimərlik operatorlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər görülməsi	Fövqəladə Hallar Nazirliyi	2017–2020
5.2.	Çimərlik operatorları ilə müqavilə əsasında su hövzəsinin çimərliyə aid olan hissəsində xilasetmə, su nəqliyyatı vasitələri ilə xidmət göstərilməsi mexanizminin yaradılması ilə bağlı tədbirlər görülməsi	Fövqəladə Hallar Nazirliyi	2017–2020
5.3.	Çimərlik operatorları ilə müqavilə əsasında çimərlik ərazisinin su akvatoriyasını təmizləmək mexanizminin yaradılması ilə bağlı tədbirlər görülməsi	Fövqəladə Hallar Nazirliyi	2017–2020
<b>6. Çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi</b>			
6.1.	“Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının 10-cu bəndinin icrası ilə əlaqədar yaradılacaq turizm reyestrində və müvafiq informasiya saytında çimərlik turizminə dair ayrıca bölmənin olması, çimərliklərin xəritələri və onlar barədə ətraflı məlumatların bu bölmədə yerləşdirilməsi və çimərlik mövsümü ilə bağlı elektron bülletenin hazırlanması	Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2017–2020

6.2.	Azərbaycanın çimərlik turizm məhsulunun yerli və beynəlxalq səviyyəli turizm sərgilərində iştirak yolu ilə, reklam çap materialları və digər marketinq vasitələrindən istifadə edilməklə təşviqi	Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2017–2020
6.3.	Turistləri əraziyə cəlb etmək üçün müvafiq təbliğat-təşviqat tədbirlərinin görülməsi	Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2017–2020
6.4.	Xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə çimərlik turizmi ilə bağlı seminarların, təlimlərin keçirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi	Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2017–2020
6.5.	Çimərlik operatorlarının göstərdiyi xidmət çeşidlərinin artırılması üçün maarifləndirmə işlərinin aparılması	Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları	2017–2020